



## PRESS RELİZ

**21-22 may tarixlərində Avropa İttifaqı uşaq rəsm müsabiqəsi təşkil edir**

Bakı, 20 may 2016

**Avropa İttifaqının Azərbaycanadakı Nümayəndəliyi uşaqlar üçün rəsm müsabiqəsi elan edir. “Ətrafını kəşf et” adlı uşaq müsabiqəsində məqsəd rəsmlərlə Azərbaycanda uşaqların ətrafı neçə qavradıqlarını, nələrə zövq alıb, nədən narahat olduqlarını göstərməkdir.**

"Azərbaycanın çox zəngin mədəni irsi vardır, bu kimi müsabiqələr ətrafımızı kəşf etməyə və onu daha yaxşı anlamağa kömək edir. Müsabiqə Azərbaycanda gənc nəslin incəsənət vasitəsilə özünü ifadə edib, ünsiyyət qurmağa həvəsləndirilməsinə yardım edir. İnanırıq ki, incəsənət və mədəniyyət insanları birləşdirərək, onların ətrafı daha yaxşı başa düşüb qiymətləndirə bilməsinə yardım edə bilər", Avropa İttifaqının Azərbaycanadakı Səfiri Malena Mard demişdir.

Müsabiqədə iştirak etmək üçün **Şənbə, 21 may** (14.00-17.00) və bazar günü, **22 may** (10.00-14.00) 5 yaşdan 15 yaşa qədər uşaqlar Kapellhaus (Ünvan: Kirxa, 28 May küç. 35) yaxınlaşsın, verilən mövzuda şəkil çəkməlidirlər. Bütün lazımı ləvazimatlar Aİ Nümayəndəliyi tərəfindən təqdim olunacaqdır.

Seçim münəşiflər heyəti tərəfindən iki yaş kateqoriyası üzrə (5-9 və 10-15) aparılacaqdır. 1-ci və 2-ci yerin qalibləri **planşet**, 3-cü yerin qalibi **kinoteatra 50 manatlıq üzvlük kartı** qazanacaq. Avropa İttifaqı Nümayəndəliyi bütün iştirakçılara hədiyyə verəcəkdir. Qaliblər 25 may tarixində Aİ-nin Azərbaycanadakı Səfiri tərəfindən mükafatlandırılacaqdır.

Rəsm Müsabiqəsi Kapellhaus-da təşkil olunan “Mən öz adımdan danışa bilmirəm. Sən mənim səsimən. Bakının küçə heyvanları” adlı xeyriyyə tədbirlərinin bir hissəsi olaraq Avropa İttifaqı Nümayəndəliyi tərəfindən maliyyələşdirilir.



Delegation of the European Union,  
Landmark III, 90A Nizami Street, AZ1010, Baku,  
Azerbaijan  
Tel. 012 497 20 63  
Fax: 012 497 20 69  
Email: [delegation-azerbaijan@eeas.europa.eu](mailto:delegation-azerbaijan@eeas.europa.eu)  
<http://eeas.europa.eu/delegations/azerbaijan>

"The European Union is made up of 28 Member States who have decided to gradually link together their know-how, resources and destinies. Together, during a period of enlargement of more than 60 years, they have built a zone of stability, democracy and sustainable development whilst maintaining cultural diversity, tolerance and individual freedoms. The European Union is committed to sharing its achievements and its values with countries and peoples beyond its borders".